



«VƏTƏN, MİLLƏT
ŞÜAR DEYİL, AMAL OLSA...»



HAMLET İSAXANLININ
"TƏZADLAR" KİTABININ
TƏQDİMAT MƏRASİMİ

2001-ci il noyabrın 15-də Xəzər Universiteti konfrans mərkəzində (Bəşir Səfəroğlu, 122) professor Hamlet İsaxanlinin "Təzadlar" şerlər kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə ölkəmizin tanınmış elm, mədəniyyət xadimləri, şairlər, bəstəkarlar, müğənnilər, şersevərlər, universitə əməkdaşları, tələbələr, kütüvəni informasiya vasitələri və televiziya şirkətlərinin nümayəndələri iştirak edirdilər.

ziya şirkətlərinin nümayəndələri iştirak edirdilər.

"Bayati-Şiraz" sədaları altında "Şer yolu" səslənir.

Mərasimin aparıcıları – Azərbaycanın əməkdar artistləri *Laləzar Mustafayeva* və *İlham Əsgərov* iştirakçıları salamlayırlar:

Əziz qonaqlar, mehriban dostlar!

Bu gün biz buraya şöhrətli riyaziyyatçılarımız və ziyalımız Hamlet İsaxanlinin "Təzadlar" adlı şerlər kitabının təqdimat mərasiminiənə toplaşmışıq.



Hamlet İsaxanlı poeziyasının nuruna, işığına
yığışmışıq.

Deyirlər, həyatda yollar çoxdur. Bu yollar
arasında ən çətini və ən şərəflisi ömür yoludur.

Açılı-şirinli, sevincli-kədərli, daşlı-kəsəkli,
enişli-yoxusuşlu olur ömür yolu...

*Ömür yolu müəmmalı,
Əsrarəngiz bir cahandır.*

*Ömür yolu yol deyil ki...
Ömür yolu bircə andır.*

Min bir naxışlı, min bir ilməli xalıya
bənzədirlər ömür yolunu.

Ömür xalisini kimisi bir, kimisi min bir
rənglə naxışlayır.

"Bircə an" adlandırdığı ömür yolunu min bir
rənglə toxuyub, min bir rənglə ilmələyib
Hamlet İsaxanlı...

Hamlet Abdulla oğlu İsayev...

Hamlet İsaxanlı...

Ömür kitabı zəngin olan bir insan.

Müəllim. Alim. Qurucu. Yaradıcı.

İndi isə gəlin Hamlet İsaxanının ömür
kitabını qısaca da olsa vərəqləyək.

Fizika-riyaziyyat elmləri doktoru. Professor.

Dünyanın ən nüfuzlu elmi jurnallarında dərc
olunmuş əsərlərində bir sıra müasir riyazi
nəzəriyyələrin yaradıcısı və öz adı ilə adlanan
teoremlərin müəllifi.

Bir sıra elmi jurnalların və elmi məcmuələ-
rin redaktoru.

Dərsliklər və monoqrafiyalar müəllifi.

Xəzər Universitetinin təsisçisi və rektoru.

Onlarla nüfuzlu beynəlxalq təşkilatların
üzvü.

Yusif Məmmədəliyev və Beynəlxalq Qlo-
bal Keyfiyyət Menecmenti mükafatları laureati.

Və nəhayət... "Təzadlar" adlı poetik toplu-
nun müəllifi.

Aparıcı – aktyor İlham Əsgərov "Təzadlar"
kitabından bir yarpaq - "Düyməciyin olaydım"
şerini ifa edir.

Söz "Təzadlar" kitabının redaktoru və ən
sőzün müəllifi, fəlsəfə elmləri doktoru,
professor Camal Mustafayevə verilir.

Camal Mustafayev:

Bizim bu gözəl ziyanlı məclisimizdə hamınıizi
səmimi salamlayıram. Bizi bu gözəl ziyaflətə



topluyan mənəvi istəyimiz, şerə, sənətə məhəbbətimizdir. Səməd Vurğunun həmişə xatırlanan bir kəlamını yenidən dilə gətirmək istəyirəm:

Bizdə şer də var, sənət də vardır,

Sairə, sənətə hörmət də vardır.

Bunun üçün Hamlet İsaxanlinin mənalı "Təzadlar" şerlər kitabının təqdimatı alqışlanmağa layiq bir tədbirdir. Bu münasibətlə Hamlet müəllimi səmimi təbrik edir, ona ən xoş arzularımı bildirirəm.

"Təzadlar" artıq şersevər oxucuların diqqətini cəlb edib. Onun ehtiva etdiyi şerlərdən bəzilərinə musiqi bəstələnibdir. Bir neçəsini isə xarici dillərdə səsləndiriblər. Eyni zamanda şerlər Cənubi Azərbaycanda da diqqəti özünə cəlb edib.



*Gəl ey həyat, həmdəmimsən,
Həm dəmimsən, həm qəmimsən,
Çox düşündüm, nəsən, kimsən,
Əl çəkmədim bu xülyadan,
Baş açmadım bu dünyadan.*

Hamlet müəllim həqiqətən həddindən artıq həssas, həddindən artıq zərif, insana, təbiətə qayğılaş bir şəxsiyyətdir. Yəqin o, təbiətin qoynunda böyüdüyüնə görə belədir. Təbiətdən təzadlı, faciəli hadisələrin özünə daxilən yaşamaq böyük insanı keyfiyyət, həm də şairliyə məxsus zəriflikdir.

Beləcə, təzadlar, təzadlar... Kitabın bütün məzmununu və fəlsəfi mahiyyətini məhz təzadlar təşkil edir.

Bir daha Hamlet müəllimi təbrik edir, Hamlet müəllimə cansağılığı arzu edirəm, həm təhsil



Bəs həmin kitabın bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısa cavab vermək olar. Müxtəlif janrlı şerlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir.

Hamlet müəllimin yaradıcılıq sırrını necə açmaq olar? Hamlet İsaxanlı az sözdə vəznli fikir ifadə etmək ustalığına malik şairdir.

Onun məşhur riyaziyyatçı, təhsil qurucusu olduğu dönyaya bəllidir. İndi isə bədii ictimaiyyət onu şair olaraq tanıdı.

Hamlet müəllimin kitabın adı "Təzadlar"dır. Mövzuların işlənməsi və seçilməsi həqiqi mənada dönyanın müəmmalarını, həyat həqiqətlərinin təzadlarını çox yaxşı ifadə edir.

quruculuğunda, həm elm yaradıcılığında, həm də şer yaradıcılığında uğurlar diləyirəm.

Məclis davam edir. Sőz aparıcıclarındır:

Hamlet İsaxanlı yalnız tədqiqatçı deyil, həm də təşkilatçı alimdir.

Elm və təhsil təşkilatçısı, qurucusudur.

O, keçmiş SSRİ-də ilk özəl və ingilisdilli universiteti yaratdı.

Bənzərsiz bir təhsil ocağıdır Xəzər Universiteti.

Elm, təhsil, bilik, mədəniyyət, məhəbbət dənizidir Xəzər Universiteti.

Öz himni, rəmzləri var "Xəzər" in. "Xəzər Universiteti" adlı mahnının musiqisi görkəmli

bəstəkarımız, xalq artisti Ramiz Mustafayev və Vasif Adığőzəlovun, sözləri isə əlbəttə, Hamlet İsaxanlıdır.

*Xəzərimin sahilində, əzəmətli Bakımda
Dünyamiza şəfəq saçar Xəzər Universitəm.
Şer, sənət, insaniyyət dərslərindən*

*pay verər,
Kainatın sırrın açar Xəzər Universitəm.*

Ölkəmizdən çox-çox uzaqlarda - Avropa və Amerikada böyük nüfuz sahibidir, adı hörmətlə çəkilir "Xəzər" in.

Yüzlərlə xarici alim və mütəxəssislərin dərs dediyi bir elm məbədidir Xəzər Universiteti.

Müəllim və tələbələri dünyani dolaşır "Xəzər" in.

"Xəzər" müxtəlif dillərdə - Azərbaycan, fars, ərəb, fransız, rus, çin, ispan, ingilis dillərində sərbəst danışır.


Bu məqamda Hamlet İsaxanlının Xəzər Universitetinin müəllimləri tərəfindən müxtəlif dillərə tərcümə edilmiş "Xəzərimin sorağında" şerini tələbələr ustalıqla ifa edirlər.

Sonra Xəzər Universitetinin xoru "Xəzərimin sorağında" (sözləri Hamlet İsaxanlının, musiqisi Ramiz Mustafayevindir) mahnısını ifa edir, tələbələr vals oynayırlar.

*Aparıcılar Hamlet İsaxanlıının rübatlərini
oxuyurlar:*

*Başqa fəzalarda görдüm yerimi,
Ağlatdım, sizlatdım şer pərimi.
Ağlıñ gőzү ölçüb-biçməsin deyə,
İçimdə gizlətdim şerlərimi.*

*Qayda yarananam, qayda pozanam,
Sufiyəm, Dərvishəm, Dəli Ozanam.
Şairlik sevdası yoxdur başımda,
Məhəbbət coşanda şer yazanam.*



Hamlet İsaxanlı sazlı-sözlü Qarayazida göz açıb dünyaya.

Qarayazida pərvəriş tapıb, ilhamının odunu bu ocaqdan alıb.

Dördüncü sınıfın şer yolunun yolcusudur Hamlet İsaxanlı.

Hisslərini, duyğularını, qəlbindən süzülüb gələnləri ağ vərəqlərə köçürüb.

Şerlər düzüb-qoşub. Hərdənbir nəşr yazıb, hərdənbir dram...

Dərc etdirməyib şerlərini. Şair olmaq istəməyib. Yaratdıqlarını neçə illərdə ürəyinə, ürəyini isə şerlərinə yazıb.

Könlünű şerə verib, misra-misra, damla-damla yazıb-yaradıb o.

Bu damlalar axıb sellərə-sulara - "Təzadlar" adlı poetik topluya çevrilib.

Nəhayət ki ...yaxınların, dostların xahişi ilə "Təzadlar" kitabı işıq üzü görüb.

Saysız könülləri həyəcanlandırdı bu sənət incisi - "Təzadlar" kitabı.

Zəngin poeziyası var şairin. Çeşidli mövzulardan söz açılır bu kitabda.


Söz dünyası məhəbbət havası üstə köklənib Hamlet İsaxanlının. Saf məhəbbət məhək daşıdır onun yaradıcılığının.

Hamlet İsaxanlı şerlərində sevgi! Hamlet İsaxanlı başdan-başa sevgidən yoqrulub ki, şair olub. Məhz "Səni sevdim çox sadəcə" şeri də bu xəmirdən kündələnib.

Hamlet İsaxanlı ilhamına qanad taxan, onu belə gözəl şerlər yazmağa sövq edən, şer yolunda ona qol-qanad verən xanımı Nailə İsayevadır.

Hər dəfə qəlbini, ürəyini sindiran zaman şerlə onun ürəyini alır, könlünű oxşayır Hamlet İsaxanlı.





O, bu şeri də məhz Nailə xanıma həsr edib. Nailə xanım da şerə musiqi bəstələyib.

"Səni sevdim çox sadəcə" şerini Lalezar xanım ifa edir.

Sonra *"Səni sevdim çox sadəcə"* şerinə Nailə xanım İsayevanın bəstələdiyi mahnını gözəl, sırin nəğmələri ilə ürəkləri riqqətə gətirən İlqar Muradov ifa edir.

Aparıcılar Hamlet İsaaxanının rübatlərini oxuyurlar:

*Dünəni yaşadım, dünəndə bitdi,
Uşaqlıq qayğılar dinəndə bitdi.
Qısqanlıq, çılgınlıq dolu səhnələr
Ömrümüz payızda döñəndə bitdi.*

*Gözəllik seyrinə dalmaq üçündür,
Məhəbbət ürəkdə qalmaq üçündür.
Həyat hərəkətdir, gəlib- gedəndir.
Əməl həyatdan bac almaq üçündür.*

Söz millət vəkili, şair Zəlimxan Yaquba verilir.

Zəlimxan Yaqub:

Böyük şairimiz Nəriman Həsənzadə deyir:
*Sənətdə nə őlcű, nə sərhəd olur,
Bir qəlbin səsini min qəlb yayanda.
Millət vətənində nabələd olur,
Öz böyük oğlunu tanımayanda.*

Bu axşamkı məclisin bədii dəyəri, poetik cəkisi, fəlsəfi yüksü, işığı, özəyi, mahiyyəti onunla bağlıdır ki, Azərbaycan xalqının çox maraqlı, çox işıqlı ziyalıları poeziya adlı műqəddəs işığın ətrafına toplaşıblar. Oğullar

var ki, özümüzü özümüzə tanıdır, oğullar var özümüzü özgələrə tanıdır, oğullar da var ki, həm özümüzü özümüzə, həm də özümüzü özgələrə tanıdır. Hamlet özünün böyük elmi potensialı ilə, riyaziyyatımızda yaratdığı poeziyası ilə, poeziyasında yaratdığı gözəlliyi ilə, "elmsiz şer, əsassız divar kimidir" deyən möhtəşəm, ulu Füzuli babasının vəsiyyətinə müqəddəsliklə əməl eləyən, xalqımızın qəlbində heykəlləşən, adı dünyada fəxrlə çəkilən, elmi fəaliyyəti nəticəsində Bakı kimi bir şəhəri riyaziyyat elminin mərkəzinə çevirən, hamımızın sevdiyimiz böyük bir şəxsiyyətdir.

Mən öz-özümə bəzən sual verirəm. Hamlet babası İsaaxan kişi haqqında böyük bir tarixi hərəkatla bağlı çox möhtəşəm bir əsər yazdı. Hamlet bütün dünya riyaziyyatçılarını heyrətləndirən gözəl riyazi əsərlər yazdı. Hamlet Azərbaycan üçün, həm də özü üçün şah əsər olan, Xəzər sahilində "Xəzər"ə çevrilən bir ali məktəb yaratdı. Hamlet bu ali məktəbin içərisində böyük elmi potensiala və bədii dəyərə malik böyük elm dünyası yaratdı və Hamlet bütün dilləri Xəzər Universitetinə gətirib, Xəzər Universitetini Azərbaycanın şəxsində bütün dillərdə danışdırıldı. Sual verirəm: hələlik çox az ömür yaşayıb Hamlet, bu eşqi, bu enerjini, bu ilhamı, bu sevgini, bu vaxtı haradan alır Hamlet? Cavabını harda tapım, mənim qardaşım?! Uşaqlıqdakı o Qaraxaç yaylaqlarında, Başkeçid yaylaqlarında, Şir-şir bulağın başında ağsaqqallarla, ozanlarla dağlarda, daşlarda, enişlərdə, yoxuşlarda, aşırımlarda, bərələrdə, gədiklərdə gəzəndə,

təbiətin gözəlliyini seyr edəndə aydın olur ki, Hamlet İsaxanlı təbiəti öz varlığına necə köçürmüdüdür və bu güc haradan gəlir? Bu güc Azərbaycan torpağından, Qarayazı torpağından, Borçalı torpağından gəlir. Bu güc sağlığında əfsanələşən, qırmızı imperiyaya sinə gərən babası İsaxan kişinin mərdliyindən gəlir. Onun Qaryazı, Borçalı, Azərbaycan torpağına, türkün ruhuna müqəddəs məhəbbətindən gəlir. Mənim əziz qardaşım, məclisə baxanda Azərbaycanın fəxri olan nə qədər böyük şəxsiyyətlər görürəm. Bunların hər biri ayrılıqda Azərbaycan tarixi üçün bir inkişaf mərhələsidir. Birdən-birə bu qədər adamı bu məclisə yiğmaq özün üçün, torpağın üçün, xalqın üçün, səni yetirən ocaq üçün çox böyük bir şərəfdır. Sözləmə babam Füzulinin sözləri ilə bitirirəm:

*Elmlə, ədəblə tapılar şərəf,
Mirvari olmasa nə lazıim sədəf?*

Elmini də öpürəm, ədəbini də öpürəm, şərəfini də öpürəm, kitabını da öpürəm. "Səni sevdim çox sadəcə". Səməd Vurğunun "El bilir ki, sən mənimsən!" sözləri sadə və gözəldir, hamiya tanışdır.

"Dedim-dedi" şerini aparıcılar ifa edirlər.

Hamlet İsaxanlı axtara-axtara şerin sahrah yoluna gəlib çıxıb. Onu bu yola aparan ciğırları özü salmışdır.

Öz əlləri ilə, ilhamlı sözü, şerləri ilə, güclü şair fantaziyası ilə...

Gözəl şerlər yaradır ilhamının odu ilə, şerə çevirir içində səslənən həzin nəgmələri. Bunu "Etiraf" şeri də təsdiqləyir.

"Etiraf" şerini İsaxan İsayev ifa edir.



Ana məhəbbəti, ana sevgisi özünəməxsus boyalarla naxışlanır Hamlet İsaxanlı şerlərində.

Sanki bir rəssam gözü ilə poetik bir tablonu xatırladır bu şerlər.

"Susma, danış, ay ana!" şerini tibb elmləri fakültəsinin tələbəsi Aygün Huseynova ifa edir.

Söz şair, əməkdar elm xadimi Nəriman Həsənzadəyə verilir.

Nəriman Həsənzadə.

Mən bu məclisdə çoxdan görmədiyim səmimi adamları görürəm. Siz nə gözəl insansınız, Hamlet müəllim! Sizinlə üzbəüz oturan, Sizin doğmanız olan Camal müəllimin gözəl bir sözü var: "Ziyalılar arasında bir nəfəs yaxınlığı var, o da soyuyur". Siz qoymursunuz onu soyumağa.

Burada oxunan şerlərə, mənim sizinlə görüşlərimə görə özümü xoşbəxt sayıram. İnsanı insan müalicə edirmiş, bizə dərmanlar lazım deyil, xəstəliyi müalicə etmək üçün belə görüşlər, belə münasibətlər, poeziya kifayət edir. Dərman içmək əvəzinə belə adamlarla görüşməyə çalışın, belə şerlər oxuyun.

Mənim şair dostum Zəlimxan çox gözəl dedi, babanız İsaxan Qarayazida böyük bir üşyan qaldırıb. Biz də orada böyümüşük, Qarayazida. Biz tərcüməyi-halda mənən qohumuq, doğmayıq, Hamlet müəllim! Sizin "Ana" şeriniz anaya yazılmış ən səmimi şerlərdən biridir.

Əksər şerləri oxumuşam. Hamısı xoşuma gəlir. Camal Mustafayev çox doğru deyir, bu poeziya fəlsəfi poeziya, qəm poeziyasıdır. Siz şerlərinizdə riyaziyyatın poeziyasını açırsınız.



Adam Sizi tez-tez görmək istəyir. Adam var, heç bir dəfə də görməyi arzulamırsan. Amma Sizinlə görüşməkdən, danışmaqdən doymaq olmur.

Bizim ürəyimizin sığala ehtiyacı var, Hamlet müəllim! Bizi bu sığal, bu mehriban münasibət yaşadır.

Sizin dünya miqyasında ali riyaziyyat sahəsindəki uğurlarınız məni heyran edir. Siz yeni hadisəsiniz, yeni meynəsiniz, yeni bir çınar ağacınızı, yeni bir bitkisiniz Azərbaycanda, maşallah! Mən bunu başqa cür ifadə edə bilmirəm, Hamlet müəllim.

Siz necə sadə, necə də alicənabsınız!

Bu yaxınlarda biz Hamlet müəllimlə bir məclisdə idik. O məclisə Beynəlxalq Elmlər Akademiyasının prezidenti də gəlmışdı. Hamlet İsaxanlı həmin akademiyaya həqiqi üzv seçildi. Hamlet o qədər sadədir ki, orada gözə görünmürdü.

Siz dahisiniz, adilikdə böyüksünüz, insanpərvərsiniz, insansevərsiniz, Hamlet müəllim.

Belinski deyir ki, Şekspirin Hamleti sarayda nə bir iş görə bilir, nə əqrəbiliş edə bilir. Hamletin səhvi ondadır ki, o ləngiyir. Ürəyimdə bizim Hamlet müəllimin şəninə bir şer yarandı:

*Sekspir dəhidir şəksiz-şübhəsiz,
Hamleti Hamletə bənzər yaratdı.
Lakin ləngimədi Borçalı prins,
Xəzər sahilində "Xəzər" yaratdı.*

Hamlet müəllim, nə yaxşı ki, siz şer yaza bilirsınız. Belə adamların şer yazmağı gözəl bir işdir. Nə yaxşı Allah ürəyinizə işiq salib, şer yazırsınız, Hamlet müəllim.

Belə olmasayıd, Sizi tez-tez görməzdik. Mən

çox şadam ki, mənim yanımıda siz varsınız. Mən özümü Camal müəllimin yanında, Sizin yanınızda xoşbəxt hiss edirəm. Mən sizin şerinizə, insanlığınızı, dostlarınız, universitetinizə də vurğunam.

Hamlet müəllimin Xəzər Universiteti aləmdə məşhurdur. İlk dəfə Xəzər Universitetinə gəlirdim. Yolda soruştum ki, haradadır Xəzər Universiteti? Dedilər gedin aşağı, ən gözəl bina görsəniz, o Xəzər Universitetidir. Siz hər şeyi gözəl görürsünüz. Siz yüksək səviyyəli alımları, müəllimləri, mütəxəssisləri öz başınıza toplayıbsınız. Belə yüksək səviyyəli mütəxəssislər həyatda təzadlı rast gələcəklər, Hamlet müəllim. Siz təmiz, saf insanlar yetişdirirsınız. Ancaq onlar bu həyatın təzadlı mühitinə uyğunlaşa bilməyəcəklər, Hamlet müəllim.

Sizdə ata-babalardan qalma bőyüyə, kiçiyə hörmət var, Hamlet müəllim. Mən Camal müəllimin yanında özümü kiçik hesab elədiyim kimi, sən də bizim yanımızda özünü kiçik aparırsan.

Hamlet, var ol, mənim əzizim!

Söz aparıcılarındır:

Qəzəlyönlü yazıldarda da qələmini sınayıb Hamlet İsaxanlı. Sətirləri muğam üstündə oxunur onun.

Heç kəsin əl apara bilmədiyi, adı dünyanın hay-küyündən, təntənəsindən, dəbdəbəsindən, yalanından uzaq ülvi bir bucaq - şairin təklik dünyası...

"Tək qalmaq isteyirəm" şerini tibb elmləri fakültəsinin tələbəsi *Nübar Məmmədova* ifa edir.

Xəzər Universitəsinin müəllimi *Firəngiz Nəsirovən* ingilis dilinə çevirdiyi bu şerini Xəzər Universitəsinin məzunu *Pərviz Təhməzov* ifa edir.

Laləzar xanım isə "Dünya" serini ifa edir.

Hamlet İsaxanlının "Baş açmadım bu dünyadan" şerinə Elza Seyidcahanın bəstələdiyi mahnını bəstəkar - müğənni *Elza Seyidcahan* ifa edir.

İlham Əsgərov "Möcüzə gecə" serini ifa edir.

Hamlet İsaxanlı poetik tərcüməyə həsr edib yaradıcılıq fəaliyyətinin bir hissəsini. O, V. A. Jukovski, F. İ. Tütçev, A. Fet, N. S. Qumilyov, A. Axmatova, S. Yesenin kimi şairlərin əsərlərindən nümunələri dilimizə çevirib.

Onun tərcümələrində ana dilimiizin şirinliyi boy göstərir hər misrada.

Hamlet İsaxanlının tərcümə etdiyi F. İ. Tütçevin "Son məhəbbət" şerini humanitar elmlər fakültəsinin tələbəsi *Fariz Məmmədov* ifa edir.

Laləzar xanım "Durnalar" serini ifa edir.

Saz üstündə, saz havası ovqatındadır Hamlet İsaxanlı poeziyası.

Onun şerləri aşıqları cuşa gətirir, telli sazi dilləndirir.

*Karvan köçür, yola salmaq vaxtıdır,
Küsmüşəm, könlümü almaq vaxtıdır.
Laylası əskikdir nazik ömrümün,
Cal, aşiq, cal, qardaş, çalmaq vaxtıdır.*

Xalq mahnımızın, muğamlarımızın əvəzsiz ifaçısı, xalq artisti, Xəzər Universitetinin müəllimi *Arif Babayev* Hamlet İsaxanlıya uğurlar arzulayır və onun "Oldu" qəzəlini muğam üstə oxuyur.

Sevimli müğənnimiz, əməkdar artist *Briliyant Dadaşovaya* söz verilir. O, deyir: "Mən Hamlet müəllimə və Nailə xanımı ugurlar arzulayıram. Hamlet müəllim, Nailə xanım, Siz çox gəncsiniz, Sizin bir-birinizə möhkəm, səmimi məhəbbətiniz var. Allah sizin bir-birinizə çox görməsin! Mən bu məclisdə iştirak edən böyük və hörmətli sənətkarlarımızi, Arif Babayevi, Oqtay müəllimi salamlayıram. Mən bilmirəm sizdən sonra səhnədə necə oxumaq olar, nə oxumaq olar?!"

Sonra o, Hamlet İsaxanlının sözlərinə Nailə xanım İsayevanın bəstələdiyi "Lalə" mahnısını ifa edir.

Briliyant xanım sözünü davam etdirərək deyir: "Hamlet müəllim, indi isə mən sizə Vaqif Gərayzadənin xəstəxanada sizin sözlərinizə bəstələdiyi və heç bir yerdə oxunmayan yeni bir mahnını sürpriz etmək istəyirəm". Briliyant Dadaşova Hamlet İsaxanlının "Hicran" şerinə Vaqif Gərayzadənin bəstələdiyi mahnını, sonra Hamlet İsaxanlının sözlərinə, Nailə xanım İsayevanın bəstələdiyi "İnciçəyi" mahnısını oxuyur.

Xəzər Universiteti rəqs ansamblının qızları "İnciçəyi" rəqsini ifa edirlər.

Söz yazuçı Vidadi Babanlıya verilir.

Vidadi Babanlı:

Biz gərək, xalq dili ilə desək, gözümüzə su verək. Sizin ilk kitabınızın təqdimat mərasiminin belə təmtəraqla, bu cür şan-şöhrətlə keçməsi bizim üçün fərəhdir. Biz fərəhlənirik ki, bizdən sonra sənətə gələnlərin belə müvəffəqiyyəti var. Bu Sizin üzərinizə bir az da böyük məsuliyyət qoyur. Məsuliyyət qoyur ki, Sizin ilk kitabınız belə şöhrətlə təqdim



olunursa, Siz bundan sonra daha yaxşı yazasınız. Bunun Sizin elmi yaradıcılığınıza xələl gətirib-gətirməyəcəyini deyə bilmərəm. Arzu edirəm ki, iki qoşa qanad kimi hər ikisi Sizi daha yüksəklərə qaldırsın. Həm elm sahəsində, həm poeziya, şer, sənət sahəsində Sizə uğurlar arzulayıram.

Mən bu məclisdə bir şeyə qibətə elədim ki, bir ailənin qismətinə iki istedad düşüb: şair, alim və bəstəkar. Belə hadisəyə mən hələ təsadüf etməmişəm.

Doğrudan da, Nailə xanımın bəstələdiyi mahnıları eşidəndə adam iftixar hissi keçirir.

Sizin hər ikinizə cansağlığı, yaradıcılığınızda böyük uğurlar arzulayıram. Arzu edirəm ki,

tesin "Don Kixot" əsərini müzakirə edib deyirlər ki, axı necə olub ki, bütün dünyada bu qədər məşhurlaşıb? Nəhayət, belə qərara gəlirlər ki, Don Kixot elə bir obrazdır, elə bir insandır ki, əgər min ildə Don Kixot kimi 10 nəfər adam dünyaya gəlməsə, dünyaya yaşamaz. Hamlet müəllim, mənim əzizim, Siz də qeyri-adi adam kimi dünyaya gəlibsiniz. Mən Sizi təbrik edirəm, ailənizə xoşbəxtlik arzulayıram, xalq mahnılarından ibarət yeni diskimi Sizə bağışlayıram. Kitabınızı təzə aldığım üçün onunla birbaşa bağlı musiqi nömrəsi təqdim edə bilmirəm. Sağlıq olsun!

Məclisin sonunda söz şairə - Hamlet İsaxanlıya verilir.



Hamlet müəllim, Sizin gələcək kitablarınız da-ha geniş məclislərdə təqdim edilsin, oxucuların ürəyinə yol tapsın. Elmdə böyük nailiyyətlər qazandığınız kimi, sənətdə də, poeziyada da elə uğurlar şazanasınız!

Ecazkar səsi ilə qəlbləri fəth edən xalq artisti *Alim Qasımov* "Baş açmadım bu dünyadan" mahnısını ifa edir.

Söz SSRİ xalq artisti Lütfiyar İmanova verilir.

Lütfiyar İmanov:

Mən çox şadam ki, bu məclisdə iştirak edirəm. Hamlet müəllim haqqında, onun şerləri haqqında çox sözlər danişdilar. Mən Hamlet müəllimi çoxdan tanıyorum. Hamlet haqqında bir söz demək istəyirəm. Bir haşiyə çıxmış: hamımız Servantesin "Don Kixot"unu xatırlayıraq. Filosoflar bir məclisə yığılırlar. Servan-

Hamlet İsaxanlı:

Mənim kitabımın bir balaca boyu var, amma dam dolusu toyu oldu. Bu gün üçün mən bir çox insanlara, o cümlədən sizlərə bocluyam.

Mənim kitab çap etdirmək fikrim olmayıb. Amma həmişə şer yazmışam. Mən ixtisasca riyaziyyatçıyam. Riyaziyyat mürəkkəb, dərin və gözəl elmdir. Amma riyaziyyatda hissələri, sevgini, səmimiyyəti, kədəri, qəmi ifadə etmək mümkün deyildir. Həyatda da insan öz iç dünyasında olduğu kimi ola bilmir. İnsan tek özündən asılı deyil, ətraf mühitdən, aləmdən, dünyadan asılıdır. Ona görə də şer və musiqi vasitəsilə insanın mənəvi aləminə, öz iç dünyasına baş vurmaq olar. Mümkündür ki, bu səbəbdən də mən uşaq vaxtlarından şer yazmışam. Bununla yanaşı dram əsərləri, hekayələr də yazmışam.

Bir dəfə mən kənd müəllimi olan atamla Bakıya gəldim. O, məni ədəbiyyatşunas-alim Əliyar Qarabağının yanına apardı. Atam mənim şerə, ədəbiyyata həvəsim olduğunu, ədəbiyyatçı olmaq istədiyimi söylədi. Onun zarafatla "Hamletin monoloqu"nu de" sözlərinə cavab olaraq mən doğrudan da sevdiyim monoloqu söylədim. Axırda Əliyar müəllim məni təriflədi. Dedi ki, "Bala, atanın gözəl sənəti var, riyaziyyat. Şer, ədəbiyyat belədir ki, ədəbiyyat fakültəsində oxumaq lazımdır. Şer yaza bilirsənsə, yaz, riyaziyyatçı olmayı buna heç bir maneəciliyi yoxdur". Mən də riyaziyyati çox sevdiyimə görə bu ixtisasla məşgül oldum.

Mənə həmişə elə gəlib ki, şer yazmağa mənəvi hüququm yoxdur. Cünki mütlaliə etdiyim böyük, klassik şairlərimizdən, məsələn, Səməd Vurğundan və bu gün məclisimizdə iştirak edən məşhur, peşəkar şairlərdən sonra şer yazmağa adam cəsarət etmir.

Kitabçamın ön tarixi haqqında bu qədər.

Sonra belə oldu ki, bəzi şerlər yavaş-yavaş üzə çıxdı. Şerlərin bəzilərinə Ramiz Mustafayev, Vasif Adığözəlov, Nailə xanım musiqi bəstələdilər. Sənətkar dostlar bəzi şerləri televiziyyada oxudular. Şerlər üzə çıxandan sonra mənim və bu məclisdə əyləşən bir dəstə insanın mənəvi atası olan hörməti Camal Mustafayev şerlərin çap olunmasını məsləhət gördü.

Mən çox utandım, elə indi də utanıram.

Camal müəllimin təkidi nəticəsində və Nailə xanımın istəyi və əməyi ilə şerlər

yığılmağa başladı. Sonra mənə redaktə üçün verildi. Mən şerləri qısaltmağa başladım. Şer hiss, həyəcəndi. Cox qəribə işdir şeri redaktə etmək. Həssi, ehtirası ağlın süzgəcindən keçirmək. Şer təravətini itirə bilərdi. Qalmışdım belə. Sonra çapdan çıxanda dostlarımdan bəziləri dedi ki, əvvəlki variant daha yaxşı idi.

Camal müəllimə, Nailə xanımı, bilavasitə kitabın nəşri üzərində çalışan insanlara: *İsaxan İsayevə, Fuad Əfəndiyevə*, Azərbaycan dilinin keşiyində duran *Elza İsmayılovaya, Xəzər Universiteti nəşriyyatı əməkdaşlarına, Zakir Nəbiyevə*, dizaynçı-rəssam *Rafiq Əbdülrəhmanova* təşəkkürüm bildirirəm. Təsadüfi deyil ki, kitab Naşirlər Assosiasiyanın "Ən yaxşı dizayn" nominasiyası üzrə qalib adına layiq görüldü.

Hər əsərin, hər hekayənin öz yaşamı, həyat tarixçəsi var. Bu hekayənin - "Təzadlar" kitabının başlanğıcı – doğumu barədə nə deyə bilərəm? Mən şeri əslində oxucular üçün yazmamışam, onlar üçün nəzərdə tutmamışdım. Öz hissərimi hərdənbir, ilhamla bənzər bir şey gələndə, səmimi şəkildə ifadə etmişəm. Müxtəlif formalarda: sərbəst, qoşma, qəzəl, rübai, bayati və s. Əgər nəşr fikri Camal müəllimə məxsusdursa, şerlərin yayılması sənət dostlarına məxsusdursa, məsuliyyət öz üzərimdədir. Bütün uyğunsuzluqlar, nöqsanlar, standartlardan kənara çıxmalar mənim əməlimdir.

Şer və mahni, poeziya və musiqi! Bu gün ən gőzəl izdivacın şahidi olduq.

Mən hər şeri, hətta sərbəst vəzndə olanları, tərcümələri zümrünə edə-edə, mahni kimi oxuya-oxuya yazıram. Məlum xalq mahnısı,





bəstəkar mahnısı, bir ariya, muğam, aşiq mahnısı və ya özümün uydurduğum sadə melodiya ilə...

Mən burada iştirak edən görkəmli incəsənət xadimlərinə bəzi şerlərə musiqi bəstələdiklərinə və yazılmış mahnıları ifa etdiklərinə görə minnətdarlığını bildirirəm. Şer belədir ki, musiqilə birləşəndə tamam yeni ruh alır, başqa şəkildə meydana çıxır. Dündür, onda şer öz yaradıcısından – şairdən uzaqlaşır, bəstəkarın malına çevrilir. Amma o, bəstəkarda da çox qalmır, tezliklə müğənni ifa edir və müğənninin repertuarında yer tutub onun halal malına çevrilir. Bu cəhətdən də mənim bəxtim gətirdi. Azərbaycanın çox istedadlı bəstəkarları şerlərə musiqi yazdırılar, onlar ifa olundu. Musiqiyə qida verən şer yazmaq özü xoşbəxtlikdir. Bu yerdə bir ərəb yazarısının bir hekayəsinin qısa məzmununu sizin nəzərinizə çatdırmaq istəyirəm: o deyir ki, bir gün avtobusda yol gedirdim, gördüm ki, qabaq sıralarda bir gözəl qız oturmuşdur. Yan tərəfdən ona baxırdım, o isə məni görmürdü. Mən onu başdanayağa súzməyə başladım. Xəyal məni uzaqlara apardı. Sanki xəyalımda mənim əllərim daraq olub onun saçlarında gəzirdi. Xəyalımda bu qız daha da gözəlləşdi. Bu zaman onun yanındakı adam durdu, düşdü. Mən qeyri-ixtiyari yrimdən qalxdım ki, gedim onun yanında oturum. Bu dəmdə onun özü yanında bir cavan oğlan məni qabaqlayıb qızın yanında əyləşdi. Cavan oğlan əyləşən kimi bir kitab çıxartdı və başladı

oxumağa. Gördüm ki, oğlan kitabı oxumur, məqsədi qızın diqqətini cəlb etmək idi. Qız da eyni tərzdə kitaba baxırdı. Onlar şairin – mənim adımı çəkdilər. Qız dedi ki, o şairi mən çox sevirəm. Mən bir tərəfdən sevinirdim ki, mən sevilirəm, o biri tərəfdən təəssüf hissi keçirirdim, təzadlı bir dünyada qaldım. Onlar düşdülər və birlikdə getdilər. Mən qaldım tək...

Şairin dərdi, göz yaşları ancaq başqalarını düşündürmək, sevindirmək üçündür. O nöqtəyi-nəzərdən şerin şairdən uzaqlaşın bəstəkar və müğənnilərin və xalqın malına çevrilməsi şairin, şer yazanın xoşbəxtliyidir. Buradakı bütün bəstəkarlara, musiqiçilərə göstərdikləri bu diqqət üçün böyük təşəkkürlərimi bildirirəm.

Ənənəyə görə burası çıxanda gərək bir şer oxuyasan. Bizim çox görkəmli iki sənətkar – Laləzar xanım və İlham Əsgərov "Təzadlar" kitabından şerləri çox gözəl oxudular və tələbələrimiz də şerləri çox gözəl ifa etdilər. Mənim bu şerləri yenidən ifa etməyimə ehtiyac yoxdur.

Yarımçıq şairlərin çoxlu yarımcıq şerləri olur. Mən bu yaxınlarda yazdım və yarımcıq qalan bir şer var, bilmirəm o bitəcək, ya bitməyəcək, onu oxumaq istəyirəm. Mən tez-tez doğma kəndə gedirəm, bəzən tək qalmaq üçün, bəzən doğmalarımı – anamı, qardaşımı, qohumlarını, el-obanı ziyarət etmək üçün ora gedirəm. Doğma yurd həmişə məni maqnit kimi özünə cəlb edir. Gedib-gələndə bir də görürsən ki, bir şer yarandı. Elə Nailə xanımın

bəstələdiyi və Brilyant xanımın bu gün çox gözəl ifa etdiyi "Lalə" seri də keçən il Camal müəllimlə Gürçüstana gedərkən yolda yarandı. Yaz idi, maşından düşdük, gördük ki, ətraf laləzardı. Baxışlarda heyvət vardi, çünki gözəllik göründü. Digər tərəfdən bir həsrət də qəlbimizi yandırırdı, zərifliyə toxunmaq olmazdı. Laləni dərəndə gözəllikdən əsər-əlamət qalmır... Onu da qeyd edim ki, bu şer "Təzadlar" kitabına düşməyib, hətta çap olunmayıb, amma görürsünüz ki, musiqi ilə qovuşub...

İcazə verin bu yaxınlarda kəndimizə gedib-gələndən sonra yaranan şəri diqqətinizə çatdırırmı:

ZİYARƏT

Doğulduğum, boy atlığım
Gecələrlə sevdalaşıb,
Səhərləri oyatdığını
Doğma eldə, obadayam...
Qəribədir köhnə adam...
Sanki əski zamanları,
Açılmayan dumanları
Yarıb gəlmış səs-sədayam,
Elə bil ki, röyadayam...

Dindirirəm pərdə-pərdə
Otən günün havasını,
Həzin-həzin nəgmələrdə
Tapdım ruhun sevdasını.

Duyğu hakim oldu bizə,
Sevgi özü ibadətdir,
Şükür, gəldik kəndimizə,
Bu nə gözəl ziyanətdir!

Güllər tanış, qoxu tanış,
Göy otların çoxu tanış,
Ocaq tanış, tüstü tanış,
Kəndin altı, üstü tanış...

Bəs nədən qərib kimiyyəm,
Yenə yol çəkir gözlərim?

Niyə belə fikirliyəm,
Pərişandır nəgmələrim?

Ömrümüzdən keçən illər
Bəhsə girdi xeyirlə şər,
Əyrilərə baş əyməyən
Doğru yolda oda düşdü,
"Oğul, haqqa siğın" deyən
Böyüklərim yada düşdü,
Canım yenə oda düşdü.

Atam comərd bir insandı,
El-obaya yaraşındı-
Ağlı iti, qəlb yumşaq,
Tez yetişdi, tez də yandı;
Bəzən tale haqqı dandı-
Ağrı çekdi neçə uşaq,
Ruzgarı sərt, qəlb yumşaq.

Mən qapıya yetişəndə
Q arşılardı nənəm özü.
Qucaqlaşıb öpüşəndə
Nur saçardı qəmər üzü.
Sinəsinə döyə-döyə,
«Atam-anam sənsən» deyə,
Dönə-dönə yalvarardı,
Mələkmisal lütfü vardi.

Keçənlərə min-min rəhmət,
Soldu neçə qəddi-qamət,
Onlar geri dönən deyil.
Külli-bəşər etsə minnət,
Başımıza yağsa nemət,
Can yanğısı sözən deyil,
Gedən geri dönən deyil.

Kənd dursa da, ruh dəyişib,
Qara zurna gözə dəymir;
Görən aşiq kimdən küsüb,
Saz sinədə dastan demir?

Ana torpaq, səslə bizi,
Tükənməz ilham çeşməsi.



Kölgə düşən qəlbimizi
İsidəcək nəgmə səsi.
Bu büsata hay verəcək
Qayalardan axan su tək
Saf, dum-duru el nəfəsi.

Doğulduğum boy atdığım,
Arzularla qucaqlaşış
Öz dünyamı yaratdım
Doğma eldə-obadayam.
Yığılıbdır xeyli adam,
Bu ülfətə mən də şadam,
Üz-gözlərdə hörmət, izzət,
Hər damlaya dərya qiymət...

Bu yerlərə çox gəlmisəm,
Gəldikcə də köyrəlmisəm,
Nəşə qəmlə görüşübdür,
Sevincimə xal düşübdür.
Ey tanrıdan aldiğim nur,
Sən göstərən yol doğrudur,
De, keçmişdənmi gəlmisəm,
Ya mən özüm köhnəlmisəm?

Şerli-nəgməli, sözlü-söhbətli təqdimat
mərasimini aparıcılar belə yekunlaşdırırlar:

Yuxusuz gecələrin, yorğun illərin
bəhrəsidir "Təzadlar" kitabı.

Gərgin bir ömrün səhifələri var bu
kitabın içində...

Kitab şairin doğma od-ocağıdır,
deyirlər. Biz də bu ocağa üz tutduq.

Bu ocaqda hərarət duyduq, şair ürəyinin
oduna qızındıq.

İnanırıq ki, gələcək gözəl şerlərin
műqəddiməsi olacaq "Təzadlar" kitabı.

Hamlet müəllim, sizin ləzzətli, dadlı-
dadlı şerlərinizi gözləyəcəyik.

Arzu edirk ki, şerləriniz kökdən,
nəgmələriniz avazdan düşməsin.

Qoy sizin bu şerləriniz ətirli çiçək
dəstələrinə döñüb, bütün Azərbaycan torpa-
ğına səpələnsin...

*Elza İSMA YILOVA,
Vahid ÖMƏRLİ*

*Fotolar
Fərid QƏDİROVUNDUR*